

Novruzov Z. H.

DİSTAL DISLƏMİN MÜXTƏLİF ÜSULLABLA MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Azərbaycan Tibb Universitetinin Uşaq stomatologiyası kafedrası, Bakı

Məqalədə distal dişləm anomaliyasının müalicəsində istifadə edilən Frenkel, twinblok, modifikasiya edilmiş twinblok, Dynamaks, tvinstar və maksillər aparatlarının stomatognatik sistemə təsirinin öyrənilməsi məqsədi ilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat skelet məşanlı distal dişləm anomaliyası olan 168 xəstə üzrəndən aparılmışdır. Onlardan 141 nəfəri müasir ortodontik tıssurlarla müalicə edilmiş, 27 nəfəri isə kontrol qrupu olaraq müalicə edilməmişdir. Modifikasiya edilmiş twinblok aktivatorunu yalnız gecələr istifadə etmişdir, bütün gün arzında istifadə olunan digər aktivatorlarla həmzər nüticələr olda edilmişdir. Bəlli ki, çəm simiyünə önsə yerdəyişdirmək, distal dişləm zamanı müşahidə edilən estetik və funksional əsürlər aradan əldürülürən.

Açır sözler: distal dissem, aktivator

Ключевые слова: дистальный прикус, активатор

Key words: distal bite, activator

Stomatolojiyanın aktual problemleri arasında diş-sarı sistemin anomaliyaları esas yerlərdə birinci tutur. Bu problemin tibbi və sosial baxımdan şəhəriyyəti, hələ aralıda geniş yayılması, bəzi hallarda ümumi orqanizma mənfi təsiri və insanlarda psixoloji sarsıntı törəmtöslü olğadardır [1, 2].

Üz-çənə sisteminin anomaliyaları arasında an çox yayılan formalardan biri distal distalıdır (10-12%). Distal dişlərin geniş yayılması, onun profilaktikası və ortodontik müalicə usullarının təkmilləşdirilməsi aktual olaraq qalır [3,4].

Distol distalmi digor anomaliyalardan kraniofasiyal skeletin quruluşu, çənələrəsarı olqası, yumşaq toxumaların qalınlığı, azəslərin görəngiñi və s. förləndirir. Distal distol, estetikanın, toləsfüzün və ceynəmə funksiyasının pozulmasına səbəb olur. Belə anomaliyalı uşaqların inkişaf xüsusiyyyətlərinin öyrənilməsi və ortodontik müalicə usullarının genişlənməsi, anatomik, funksional və estetik çatışmazlıqların aradan qaldırılmasına imkan varadır [5-7].

Distal dişləm anomaliyalı xəstələri adətən ən çox üst kəsici dişlərin önə çıxmazı narahat edir. Kəsici dişlərin belə vəziyyəti onların tez-tez travma alması, qırılmasının və dədəğin zədələməsi ilə müşahidə olunur. Distal dişləm

əmələ gəlməsində diş və skelet faktorlarının rolu vardır. Skelet mənşəli distal dişləm anomaliyasının əmələ gələşini əngin protruiyasiyaya xayduç çənənin retruiyasiyasına hesabına olaraq bilər. Elmi addoblaşdırma çənə retruiyasiyaya dəha çox rəsi galındıvı bildirilir [8].

Distal dişləm anomaliyasının yayılması, diaqnostikası vo müalicə üsulları ilə əlaqəli çoxsaylı elmi-tadqiqat işləri yerinə yetirilib. Araplımlı elmi-tadqiqat işlərindən aydın olur ki, qarışq tipli (bir neçə faktorun birgə təzahürü ilə olan) distal dişləm anomaliyalarının effektlü müalicəsi xüsusi yanaşma tələb edir. Yəni bu zaman distal dişləmin etiologiyası, dişlərin və çənələrin topografiyası, ceynəmə-udqunma funksiyası, ceynəmə azaləşmənin tonusuna, xəstənin yaşına, soñi soñiviyisini və s. nəzərə alınaraq müalicə planı qurulmalıdır [9-12].

Tədqiqatın məqsədi – uşaqlarda distal dişləm anomaliyasının müxtəlif formalarının ortodontik müalicə üssullarının düzgün seçilməsi və təkmilləşdirilməsi səmərəliliyin artırılması olmalıdır.

Tədqiqatın material və metodları. Tədqiqata distal idləşmə olan 168 xəstə calb edilmişdir. Onlardan 141 nəfər müasir ortodontik əşyalarla müalicə edilmiş, 27 nəfəri isə kontrol qrupu olaraq müalicə edilməmişdir. Müalicə edilmiş xəstələr 6 qrupa ayrılmışdır: 1-ci Frenkel (24 pasiyent), 2-ci twinblock (23 pasiyent), 3-cü bizim modifikasiya etdiyimiz aktivatorla (28

pasiyent), 4-ci dayanmaksızı (22 pasiyent), 5-ci tvinstan (21 pasiyent), 6-ci miksillaktor aktivatoru (23 pasiyent) ile müalicü edilmiş xastalardan ibaret olmuşdur. Distal distanslı xastalarla müalicelerin yapılmış olduğu sonra klinik model, rentgen (sefalomorfik, oropantomogram, albilak, çano önyayrı), biometrik müaiyineler, ağızkaracılık ve ağizdakili fotosıklar tıhnil edilmiştir. Kraniofasyial kompleksde yaranan dayışıklıklar sefalomorfik analizlerin komayı ile tıyin edilmiştir. Müalicü samarolaklılığına etmek için ssas gruplarında (müalicü edilmemişler) kontrol grub (müalicü edilmişler) arasında müayiye yapılmıştır. Kontrol grupta sefalomorfik müaiyinelerle araparmaqlı, distal distanslı usaqşaların kraniofasyial kompleksinin böyüme xüsusiyyeleri onaylanmıştır. Xastaların yaşı 10-14, müalicü gruplarında ilk ve ikinci müaiyene arasındaki vaxt 1,5-2 olmustur. Tədqiqatda avval ortodontik müalicü edilmişdir, distal distanslı anomalilik, Enfis təsəffüfün görə böyük azı dislərindədir. II sinif əlaqə olan, kasıcı dişarasi sagittal mosaflı mm-dan böyük olan, S - MP3cap böyüme mörhəsindən olan və gicəgən -cən öynəyi xastalığı olmayan pasiyentlər daxil edilmişdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin Stomatologiya klinikasında, Uşaq stomatologiyası kafedrasında aparılmışdır.

Stomatolojik sisteme yaranan dayışıklıkları tayin etmek için PORDIOS programı ilsefalomertik reçin gşkillarını analizi aparılmışdır. Selafometrik analizlerde; ang sümütünus kalla asasına hazırların sagita yerini SNA ve A-N perpendikulyar FH, ang sümütünus yün sagital uzunluğunu ANS-PNS, çana sümütünus kalla asasına hazırların sagital yerini SNB ve Pg-N perpendikulyar FH, çana sümütünus uzunluğunu Co-Gr ve Go-Me, ng çana sümütünüklerin sagital müstidvi münasibatını ANB buçağı ve Vite parametri ile tayin edilmiştir. Statistik tahlil ünitesi Varyans analizinden ve Student mevarından istifada edilmiştir.

Tədqiqatın nticiləri və onların müzakirəsi. Müxtəlif növlü 68 distal dişləmlə pasiyentinklinik müayinəsi zamanı, 17% (28 pasiyent) nitro pozğunluğu, 13% (22 pasiyent) kasıcı distirlərin traumatik okkluziyası, 11% (18 pasiyent) halda periodont toxumaların patologiyaları müşayyən edilmişdir. Xastaların

Cədvəl 1. Kontrol qrupunda sefalometrik parametrlər.

| Sefalometrik parametrlər | T ₁ M±σ | T ₂ M±σ | T ₂ -T ₁ M±σ |
|--------------------------|-----------------------|-----------------------|---------------------------------------|
| ANS-PNS | 54,57±2,85 | 56,83±2,76 | 2,26±2,3** |
| SNA | 81,38±3,50 | 81,74±3,27 | 0,36±1,33 |
| A-N perp FH | 2,80±2,60 | 2,49±2,65 | -0,31±0,99 |
| Pg-N perp FH | -4,72±4,70 | -4,1±5,22 | 0,54±1,18 |
| Co-Gn | 111,84±5,67 | 116,06±5,34 | 4,22±2,58** |
| SNB | 76,00±2,83 | 76,81±3,26 | 0,80±1,25* |
| ANB | 6,58±2,12 | 6,16±1,40 | -0,42±1,39 |
| İnterlabial uzaqlıq | 0,04±0,04 | 0,77±1,62 | 0,73±1,63 |

Qeyd: * - $p < 0,05$; ** - $p < 0,01$; *** - $p < 0,001$

Distol dişlerin aktivatorlarla müalicasinə həddi-büləg dövründə avvalı dövrə başlamışsa, macburi okklüziyanı, vertical hündürlüyü, çeynərəq azalalarının tonuslarını nəzərə alaraq, sagittal aktivasiya dorcasına tənzimləməkla, 1,5-2 il müddətində nəticə əldə etmək mümkündür. Distal dişlerin müalicəsinin effektivliyinin qiymətləndirilməsində Vits parametri, ANB bucağından daha daqiq məlumat verir. Çünkü, Vits parametrisində S-N müstəvisi və nazion nahiyyəsindəki döyişliklər nəzərə alınmadan, əng ən çənə sümüyünün sagittal əlaqəsi qiymətləndirilir. Distal dişlerin müalicəsi zamanı ən çənə sümüyündə ən öndə yerdiyişmə, istifadə olunan aktivatorların hamisində müşahidə edilmişdir.

Müxtəlit aktivatorlarla distal dişlerin müalicəsində sefalometrik analizlərin noticə-

sində əsasən, kəllə əsasında böyüümə ən çox modifikasiya etdiyimiz aktivatoru ($2,34 \pm 1,10$ mm) və maksillər aktivatoru ($2,28 \pm 1,67$ mm) istifadə edənlərdə olmuşdur (Cədvəl 2). Əng sümüyə sagittal böyüüməsi an az Frenkel-2 aktivatoru ($0,69 \pm 1,67$ mm) və twinblok aktivatoru ($0,93 \pm 1,94$ mm) istifadə edənlərdə olmuşdur. Çənə sümüyünün sagittal ölçüsü, müalicə qruplarında 3-5 mm böyüümüşdür, bu kontrol qrupa uyğundur. Çənə sümüyündə ən çox ən öndə yerdiyişmə modifikasiya etdiyimiz aktivator ($3,69 \pm 1,01$ dərəcə) və maksillər aktivatorunun ($3,25 \pm 1,72$ dərəcə) təsiri ilə yaranmışdır. Əng-çənə arası sagittal əlaqənin düzəlməsi twinblok ($2,99 \pm 1,29$ mm) və modifikasiya etdiyimiz aktivator ($2,89 \pm 0,80$ mm) istifadə edənlərdə daha çox olmuşdur.

Cədvəl 2. Müalicə qruplarında sefalometrik parametrlər.
T₁-müalicədən avval, T₂-müalicədən sonra, p-statistik dürüstlük əmsali

| Sefalometrik parametrlər | Ortodontik aparatlar | T ₁ | T ₂ | T ₂ -T ₁ |
|--------------------------|----------------------|----------------|----------------|--------------------------------|
| | | M±σ | M±σ | M±σ |
| S-N | Frenkel | 71,70±3,47 | 72,47±3,6 | 0,77±1,14** |
| | Twinblok | 70,49±3,09 | 71,64±3,09 | 1,15±0,56*** |
| | Mod. twinblok | 62,44±2,83 | 64,78±2,56 | 2,34±1,10*** |
| | Daynamaks | 75,18±4,39 | 77,14±4,49 | 1,96±0,57*** |
| | Tvin-star | 57,57±2,18 | 58,73±1,95 | 1,15±1,28** |
| | Maksillətor | 58,25±2,95 | 60,53±3,01 | 2,28±1,67*** |
| | Kontrol | 70,57±3,37 | 72,25±3,01 | 1,68±0,84*** |
| | Frenkel | 57,15±3,01 | 57,84±3,18 | 0,69±1,67 |
| | Twinblok | 58,41±3,64 | 59,34±4,70 | 0,93±1,94* |
| | Mod. twinblok | 52,38±4,99 | 55,04±5,31 | 2,66±1,07*** |
| ANS-PNS | Daynamaks | 60,88±4,10 | 63,03±4,37 | 2,16±0,76*** |
| | Tvin-star | 61,64±5,06 | 62,71±5,08 | 1,07±0,86*** |
| | Maksillətor | 60,86±5,48 | 63,52±5,52 | 2,66±1,57*** |
| | Kontrol | 54,57±2,85 | 56,83±2,76 | 2,26±2,3* |
| | Frenkel | 72,58±2,81 | 75,34±2,73 | 2,77±1,31*** |
| | Twinblok | 75,54±3,15 | 76,79±3,24 | 1,25±1,39** |
| | Mod. twinblok | 75,41±2,79 | 79,10±2,46 | 3,69±1,01*** |
| | Daynamaks | 72,90±2,87 | 75,51±2,75 | 2,61±1,25*** |
| | Tvin-star | 75,73±2,61 | 78,54±3,36 | 2,80±2,00* |
| | Maksillətor | 71,92±3,32 | 75,17±2,91 | 3,25±1,72*** |
| SNB | Kontrol | 76,00±2,83 | 76,81±3,26 | 0,80±1,25* |
| | Frenkel | 6,89±2,98 | 4,39±2,68 | -2,50±1,78** |
| | Twinblok | 6,35±2,76 | 3,33±2,23 | -2,99±1,29*** |
| | Mod. twinblok | 5,33±0,74 | 2,43±0,69 | -2,89±0,80*** |
| | Daynamaks | 5,42±1,11 | 3,06±0,96 | -2,36±0,76*** |
| | Tvin-star | 5,33±0,74 | 1,74±1,82 | -2,85±2,19*** |
| | Maksillətor | 5,69±2,42 | 3,36±1,74 | -2,34±1,67*** |
| | Kontrol | 3,36±2,19 | 3,62±2,63 | 0,27±2,49 |

Qeyd: * - p<0,05 ** - p<0,01 *** - p<0,001

Distal dişlerin müalicəsində istifadə edilən aktivatorların okklüziyaya təsiri nəticəsində, üst kasici dislərin ən çox retruziyası Daynamaks ($2,10 \pm 1,72$ mm) və modifikasiya edilmiş aktivator ($2,00 \pm 1,73$ mm) qrupunda yaranmışdır. Kasici dislər arasında sagittal yarıq əsasında ən çox Frenkel-2 ($5,92 \pm 1,22$ mm) və Daynamaks ($5,12 \pm 1,87$ mm) aparıcı istifadə edənlərdə dişləşmişdir (Cədvəl 3). Bu aparatların istifadə zamanı alt kasici dişlərdə protroziya yaranır. Bu halların yaranmasının üçün twinstar ($0,86 \pm 1,19$ mm) aparıcı daşı sliverləşdir.

Üst kasici dislərin protroziyası ənənəvi distal dişləmlə xəstələrdə daynamaks aktivatorunun istifadəsi, açıq dişləmə meyilli olan və çənə sümüyündə zəif inkisaf edən xəstələrdə isə modifikasiya etdiyimiz aktivatorunistifadəsi möqsədəşüyündür. Twinblok aktivatoru, ancədən ən çox ən öndə yerdiyişmə arası sagittal əlaqənin düzəlməsi twinblok ($2,99 \pm 1,29$ mm) və modifikasiya etdiyimiz aktivator ($2,89 \pm 0,80$ mm) istifadə edənlərdə daha çox olmuşdur.

olan xəstələrdə twinstar (Go-Me $4,09 \pm 3,94$ mm böyüyüb) və modifikasiya edilmiş aktivator dəfə efektividir (Go-Me $3,63 \pm 1,48$ mm böyüyüb) (Cədvəl 3).

Distal dişləmlə pasiyentlərin modifikasiya etdiyimiz aktivatorlarla müalicə qrupunda, çənə sümüyündə ən çox ən öndə yerdiyişmə (SNB, $3,69 \pm 1,01$ dərəcə), üzün aşağı 1/3 hissəsinin hündürlüyündə ən az dayızlılıq ($2,41 \pm 2,50$ mm), damaq-çənə cismi müstəviliyinin vertical istiqaməti demək olar ki, stabil qalması ilə əng-çənə arası sagittal münasibət göstərən ANB bucağı ($2,87 \pm 0,89$ dərəcə), kasici dislər arası sagittal yarıqin $4,43 \pm 1,41$ mm kiçilərək normallaşması (Cədvəl 2-3), burun-dodaq, dodaq-çənə büskülləri və dodaqlararası masafə düzəlməklə özün estetik optimumumunu təmin edilər, təklif etdiyimiz üsulla ortodontik müalicənin tətbiqi ilə, davamlı natiçələrin əldə edilməsini və anomaliyin optimal müalicəsinin təmin olunmasını göstərir.

Cədvəl 3. Müalicə qruplarında sefalometrik parametrlər.
T₁-müalicədən avvol, T₂-müalicədən sonra, p-statistik dürüstlük əmsali

| Sefalometrik parametrlər | Ortodontik aparatlar | T ₁ | T ₂ | T ₂ -T ₁ |
|------------------------------------|----------------------|----------------|----------------|--------------------------------|
| | | M±σ | M±σ | M±σ |
| Üst kas./NA məsafəsi | Frenkel | 5,80±3,34 | 4,05±2,86 | -1,76±1,71** |
| | Twinblok | 5,60±1,44 | 3,88±1,46 | -1,72±1,06*** |
| | Mod. twinblok | 5,60±1,39 | 3,59±1,59 | -2,00±1,73*** |
| | Daynamaks | 6,97±3,17 | 4,87±2,15 | -2,10±1,72*** |
| | Tvin-star | 4,23±1,53 | 4,40±1,50 | 0,16±1,66 |
| | Maksillətor | 5,17±2,40 | 4,21±1,56 | -0,96±2,17 |
| | Kontrol | 4,03±1,40 | 4,59±1,50 | 0,56±0,74** |
| | Frenkel | 10,11±1,75 | 4,19±1,23 | -5,92±1,22** |
| | Twinblok | 8,36±1,63 | 3,78±0,75 | -4,58±1,59*** |
| | Mod. twinblok | 7,68±1,54 | 3,26±0,84 | -4,43±1,41*** |
| Kasici-dislərarası sagittal məsafə | Daynamaks | 9,75±2,14 | 4,63±1,18 | -5,12±1,87*** |
| | Tvin-star | 8,02±2,98 | 3,64±1,62 | -4,39±3,24*** |
| | Maksillətor | 8,19±2,25 | 3,88±1,81 | -4,32±1,78*** |
| | Kontrol | 5,31±1,83 | 5,06±1,89 | -0,25±1,33 |
| | Frenkel | 72,22±4,83 | 74,06±4,21 | 1,83±1,76** |
| | Twinblok | 67,92±10,78 | 70,54±12,20 | 2,62±2,12*** |
| | Mod. twinblok | 56,43±4,18 | 60,06±3,96 | 3,63±1,48*** |
| | Daynamaks | 62,22±2,81 | 64,84±2,97 | 2,61±0,75*** |
| | Tvin-star | 63,89±7,05 | 67,98±6,72 | 4,09±3,94*** |
| | Maksillətor | 65,47±5,20 | 67,98±5,27 | 2,51±1,39*** |
| Go-Me | Kontrol | 65,34±4,38 | 68,43±4,64 | 3,09±2,44*** |
| | Frenkel | 6,18±1,89 | 3,40±1,39 | -2,79±0,88*** |
| | Twinblok | 6,45±2,13 | 4,99±2,30 | -1,46±1,01*** |
| | Mod. twinblok | 7,25±2,00 | 4,39±1,85 | -2,87±0,89*** |
| | Daynamaks | 5,43±1,59 | 3,19±1,82 | -2,24±0,95*** |
| | Tvin-star | 7,25±2,00 | 3,50±2,13 | -2,71±1,96*** |
| | Maksillətor | 7,82±2,15 | 5,01±1,70 | -2,80±1,85*** |
| | Kontrol | 5,37±2,12 | 4,95±1,40 | -0,42±1,39 |
| ANB | Frenkel | | | |
| | Twinblok | | | |
| | Mod. twinblok | | | |
| | Daynamaks | | | |
| | Tvin-star | | | |
| | Maksillətor | | | |
| | Kontrol | | | |
| | Frenkel | | | |
| | Twinblok | | | |
| | Mod. twinblok | | | |

Qeyd: * - p<0,05 ** - p<0,01 *** - p<0,001

Modifikasiyalı tvinblok aktivatorunu yalnız geceler istifadə etməklə, bütün gün arzında istifadə edilən digar aktivatorlarla effektivən uyğun nticələrlər almırınmışdır. Modifikasiya edi-

yımız aparatla müalicə zamanı pasiyentlərin gündüz vaxtları ortodontik aparatdan istifadə etməməsi onların komfortunu təmin edir.

REFERENCES

1. Novruzov Z.H., Sanic K.B., Guliyeva S.G. Distal dişləm anomaliyaları fərdlərdə kranio-facial skeletin quruluşu [The structure of craniofacial skele in the distal bite anomaly] // Qafqazın stomatoloji yenilikləri [Caucasian dental news], 2013, vol. 19, pp. 33-36.
2. Aliyeva R.G., Novruzov Z.H. Sanic K.B. Distal dişləm anomaliyası və onun müalicə dövrü [The distal bite anomaly and treatment period] // Qafqazın stomatoloji yenilikləri [Caucasian dental news], 2012, vol. 18, pp. 43-48.
3. Garacə Z.I. Genetik esaslı zubochelyustnyih anomaliy i roli inbriding v ih strukture i chastote rasprostraneniya [Genetic aspects of dentofacial anomalies and the role of inbreeding in their structure and frequency of distribution] / Avtoref. dis. ... d. med. nauk [Abstract of MD thesis], Moscow, 2000, - 39 p.
4. Panahov N.A. Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardımına etibyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin asaslırlıqlası: [Epidemiology of dental and maxillofacial anomalies and deformities in adolescents in the Azerbaijani Republic] / Tibb üzrə elmlər doktorlu dissertasiyannı avtoreferati [Abstract of MD thesis], Bakı, 2013. - 40 p.
5. Novruzov Z.H. Distal dişləmli uşaqlarda böyüümə ilə yaranan dento-alveolar dayışıklıklar [Dento-alveolar changes by growth in children with distal bites] // Sağlamlıq [Health], 2018, vol. 4, pp. 131-136.
6. Novruzov Z.H. Distal dişləmli uşaqların stomatognatik sistemində yaranan dayışıklıkların sefalométrik xarakteristikası [Cephalometric characteristics of changes in dental system of children with distal bites] // Azərbaycan Tibb Jurnalı [Azerbaijan Medical Journal], 2018, vol. 3, pp. 51-57.
7. Rahimov C., Asadov R., Hajiyeva G., Verdiyev N., Novruzov Z., Farzaliyev I. Crouzon syndrome: Virtual planning of surgical treatment by application of internal distractors // Ann. Maxillofac Surg., 2016, vol. 6 (1), pp. 135-140.
8. McNamara J.A.Jr., Sigler L.M., Franchi L., Guest S.S., Baccetti T. Changes in occlusal relationships in mixed dentition patients treated with rapid maxillary expansion. A prospective clinical study // Angle Orthod., 2010, vol. 80 (2), pp. 230-238.
9. Novruzov Z.G., Aliyeva R.K., Ozdiler O.E. Tcefalometricheskaya otcenka vliianiia semnykh funkcionalykh apparatov, ispolzuyemykh pri lechenii distalnogo priksusa, na vystoju litalc [Cephalometric assessment of the impact of removable functional devices used in the treatment of distal bite on face height] // Стоматология [Stomatology], 2018, vol. 97 (3), pp. 44-47.
10. Novruzov Z.G., Aliyeva R.K., Garayev Z.I., Kuliyeva S.K. Vliyanie na stomatognaticheskuyu sistemу modifikasirovannogo apparaata tvinblock, ispol'zuyemogo pri lechenii distal'nogo priksusa [Effect on the stomatognathic system of the modified twin-block appliance used in the treatment of distal bite] // Kazanский медицинский журнал [Kazan Medical Journal], 2018, vol. 3, pp. 426-432.
11. Novruzov Z.H., Garayev Z.I. Distal dişləmin müalicəsində istifadə olunan modifikasiya edilmiş tvinblock aparatının kraniofacial kompleksə təsiri [Influence of modified twin-block appliance on craniofacial complex used for the treatment of distal bites] // Qafqazın stomatoloji yenilikləri [Caucasian dental news], 2018, vol. 25, pp. 24-30.
12. Novruzov Z.H. Distal dişləmin müalicəsində istifadə edilən modifikasiyalı tvinblock və Frenkel aparatlarının stomatognatik sistemə təsiri [Influence of modified Twinblock and Frenkel apparatus on dental system used in the treatment of distal bites.] // Azərbaycan Tibb Jurnalı [Azerbaijan Medical Journal], 2019, vol. 4, pp. 95-99.

Новрузов З.Г.

РЕЗУЛЬТАТЫ РАЗЛИЧНЫХ МЕТОДОВ ЛЕЧЕНИЯ ДИСТАЛЬНОГО ПРИКУСА

Кафедра Детской стоматологии Азербайджанского Медицинского Университета, Баку

Резюме. В статье представлен обзор исследований воздействия устройств Frenkel, Twinblock, модифицированных Twinblock, Dynamax, Twinstar и Maxillator на стоматогнатическую систему, используемую для лечения аномалий дистального прикуса. Исследование проведено на 168 пациентах с аномалиями дистального прикуса скелетного происхождения. Из них 141 лечили с помощью современных ортодонтических методов, а 27 не лечили как контрольную группу. Аналогичные результаты были получены с другими активаторами, используемыми в течение дня, с

использованием модифицированного активатора только ночью. Таким образом, были устранены эстетические и функциональные дефекты, наблюдавшиеся в дистальном прикусе.

Novruzov Z.H.

RESULTS OF DIFFERENT TREATMENT METHODS OF DISTAL MALOCCLUSION

Azerbaijan Medical University, Department of Pediatric Dentistry, Baku, Azerbaijan

Summary. The article provides an overview of research on the effects of Frenkel, twinblock, modified twinblock, Dynamax, Twinstar and maxillator appliance on the stomatognathic system used to treat distal malocclusions. The study was conducted on 168 patients with distal malocclusions of skeletal origin. Of these, 141 were treated by modern orthodontic methods, and 27 were not treated as a control group. Similar results have been obtained with other activators used throughout the day, using the modified twin block activator only at night. Thus, by removing the jaw bone, the aesthetic and functional defects observed in the distal bite were eliminated.

Мüalliflər əlaqə üçün:

Novruzov Zaur Heydər oğlu, ATU-nun Uşaq stomatologiyası kafedrası, Bakı

E-mail: zaur_7@yahoo.com

Rəyçi: t.ü.f.d., dosent G.K.Zeynalova